

Yurda sahiblik hissi ilə...

Haqverdi kişi ailəsinin sonbeşiyinə Sahib adını min arzu-kamla vermişdi. Düşünmüştü ki, digər övladları pərvazlanıb ev-eşik yiyəsi olandan sonra ata ocağına yurdçu kimi kiçik oğlu sahiblik edəcək. Yəqin heç düşünməmişdi ki, oğlunun qəlbində daha böyük və müqəddəs bir hiss - vətəninə, torpağına sahiblik hissi kök atacaq. Məqamı gələndə - yurda yağı basqın edəndə isə bu hissə döyüşə atılacaq, onu qarşıda ölüm gözlədiyini bilə-bilə geriyə dönməyəcək...

Sahib özündən yaşça böyük olan üç bacısı və üç qardaşı kimi Bakının Binə-qədə rayonundakı 115 nömrəli orta məktəbdə oxuyurdu. Amma hər yay atasından xəhiş edirdi ki, onu Tovuza, Ağdam kəndinə göndərsin. Ailə Bakıda yaşasa da, yaxın qohumlarının evləri orada idı. Sahib bu kəndi çox sevirdi.

Ağdam sərhəd kəndi olduğundan buraya ermənilər tez-tez gələrdi. Xüsusilə yay vaxtı bağ-bostanın tör-töküntülərini yihib aparardılar. Bizimkilərə "dost, qardaş, kırva" desələr də, balaca Sahib onların sıfetindəki yaltaqlıq və riyakarlılığı aydın görərdi...

Sahib Hüseynov orta təhsilin başa çatdırından sonra Bakıdakı 25 nömrəli texniki peşə məktəbində oxudu. Təmirçi-çilingər peşəsinə yiye-ləndi. 1989-cu ildə onu keçmiş sovet ordusu sıralarına xidmətə çağırıldılar. İki il Pol-

şada xidmət etdikdən sonra Bakıya qayıtdı.

...1991-ci ilin sonu idi. Atası əsgəri xidmətini başa çatdırıb eve dönmüş Sahib üçün münasib iş yeri axtarındı. O isə yenidən əsgər olmaq qərarına gəlmışdı. Bu dəfə öz yurdunun əsgəri olmaq, doğma Azərbaycanını müdafiə etmək istəyirdi. Anası Pərizal xanım oğlunun fikrini biləndə çox narahat oldu. Axi ananın gözləri yollarдан təzəcə yiylmişdi.

- Narahat olma, ana, - dedi - uzağa getməyəcəyəm. Xahiş etmişəm ki, məni Tovuza göndərsinlər, öz kəndimizə...

1992-ci ilin fevralında Sahib könüllü olaraq ata-baba yurdunun imdadına tələsdi. Çətin vaxtlar idı. Düşmən dağların qoynuna sıyrılmış bu kəndə, onun əkin-biçinlə, heyvandarlıqla, quşçuluqla məşğul olan dinc sakınlarına rəhatlıq vermirdi. Məqsəd insanları bu gözəl məkandan pərən-



pərən salmaq idı, amma onlarla bacara bilmirdi. Kənd vuruşur, şəhid verir, cavanlar canından-qanından keçir, camaat mərdliklə dözüb dayanırdı.

Sahib Ağdam kəndinə bax, belə bir dövrde gəlmışdi. Kəndi qoruyan ığidlərlə birlikdə dağlara çəkilmişdi. Komandirlərinin tapşırıqlarını həmişə ləyaqətlə yerinə yetirirdi. Neçə dəfə düşmənlə göz-göze dayanmış, qeyretle döyüşmüdüd.

Ateşkəs elan olunanda Sahib artıq iki ildən çox idiki, doğma torpağın müdafiəsində dayanmışdı. Yenə də dağlarda idı. Dəmə, qarşıda onu bir zirvə gözləyirmiş - şəhidlik zirvəsi. Sahib bu ali məqama elə zirvədə, kəndi əhətə edən dağlardan birinin - Qaraqayanın başında çatdı.

1994-cü il iyulun 14-də komandiri Sahibin ad günü olduğunu eşidib onu yaxınlıqda yaşayan əmisi Teymurgilə göndərir. Bu icazə ona, əlbəttə ki, mərd döyüşçü olduğu üçün verilir.

Yolda atəş səsleri eşidən Sahib ayaq saxlayır. Ürəyində "namərdər atəşkəsi pozdular" deyir və dərhal geriye qayıdır, döyüşə atılır... və bu onun son döyüşü olur.

Prezident İlham Əliyevin 24 iyun 2010-cu il tarixli sərəncamı ilə Sahib Hüseynov "Hərbi xidmətlərə görə" medalına layiq görüllər. Bu faktın özü də göstərir ki, dövlətimiz şəhidləri unutmur, illər keçsə də, onların hər birinin xatirəsi xalqımız üçün əziz olaraq qalır.

Ağdam kəndinin camaatının da Sahib haqqında sözü-söhbəti tükənmək bilmir. Burada böyükdən-kiçiyə hamı onun yağı ilə necə vuruşduğunu, xüsusilə son döyüşünü təfsilatı ilə bilir. Bu günlərdə onlar Sahibin Şəhidlər xiyabanındaki (bəli, bu balaca kəndin bağrina köz basan öz Şəhidlər xiyabarı var) məzarının üstünə gül-ciçək və bəzəkli xonça getiriblər. Anadan olmasının 45, şəhidliyinin isə 22 ilinin tamam olduğunu da yaddan çıxarmayıblar...

**Flora SADIQLI,
"Azərbaycan"**